

Tanınmış araşdırmaçı yazar Xaqani İslimaylıın "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı" kitabı bəndnam qonşumuzun bütün yalanlarını ifşa edən, onların xıslətini ortaya çıxaran və bir çox tarixi faktlara işq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə - Azərbaycan türkçəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyadan diqqətinin Qarabağ yönəldiyi indiki ərafədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix Institutunun və İnsan Hüquqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın "Hürriyyat" qəzetində hissə-hissə dərininə qərar verdik. Buyrun, oxuyun.

(Əvvəli ötən sayfamızda)

General Veysel Ünűvarın bildirdiyine görə, daha sonra o özü Sümikonu Türk tərəfə çəkmek üçün gəvrənlərilsə, Sümik onuna gorusmekden yayınmış, Ünűvar gorusə (Dir köyüne) öz yerine Şeyxülisləmə olan terlofrədəki Kiras adlı sünət türkmen eğitri mollası Sıraçının efendisi gəndərmiş... sonra türklerin dünyaya qarşı müşən etmiş bir millet kimi istiqal məcadiləsində qərarlı oldularının duyunca Türkiyə verdiyi rahatsızlığı dayandıraq, İranda bir xanlıq qurmağa cəhd etmişdi. İran hökuməti təhlükəni görmiş və Şərifxana və Xoyda birlik saxlamaq (tutmaq) zorunda qalmışdı. Türkiye de Sümikə belasından qurtulub, əsl düşmənə meşgul olmuşa başlamışdı.

Oyd: O zaman iranlılarla osmanlılar arasında dostluq ilişkilərini gücləndirmək məqsədi Təbrizde «İttihadi-Islam Cəmiyyəti» yaradılmışdı ki, bu cəmiyyətin de İran tərəfdən eşbaşları (hemşədi - X. I.) doktor Cavad Heyətinə atıldı Mirzə Əli Heyət (Müctəhib) idi. Ve bu yaza geden materialların tarihi qəşqən olduğunu da o, öz oğlu - Təhranda nəşr olunan «Varlıq» dərgisinin baş yazarı (redaktör), vətənsever soydaşımız doktor Cavad Heyət vaxtında neq etmişdir. Xatırladıq ki, hemin cəmiyyəti Osmanlı tərəfdən hemşəri mərhum Yusif Ziya bay idi. Orası da malum olur ki, Mirzə Əli Heyətin fealiyyəti Güney-Batı Azərbaycanda daxil olan Osmanlı ordusunu naşr komandanı Ali İhsan Paşa tərəfindən de yüksək qiymətləndirildi.

Ancaq çox təessüf ki, Mirzə Əli Heyət fərqli olaraq, o zaman Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da bəzi milət başçılarımız yanlış mövqə tutaraq, Rusiya kommunistlərinə, əslinde ruslara və ermənilərə xidmət göstərmiş, Türk ordusunun gelisine qarşı olmuşlar. Belə önderlərdən biri - Quzey Azərbaycanda xatirəsinə həmisi mehəbbət andırmışdır. Şeyx Məmməd Xiyabani idi. Milletimizin qan içində boğuldub bir meqama onu xılasa gelen Türk ordusuna qar-

Ermaniların müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

Güney azərbaycanlılarının soyqırımı

Şi çixan Xiyabani başının destesil birga mağlub edilmiş, sonra esir alıraq Türkiyəye aparılmış, amma bir neçə aydan sonra elv edilərək buraxılmış. Amma təbii ki, qoca tarix və edəletli Tanrı bu cür haqısqılıqları ne Məscidi Əzizbəyova, ne Şeyx Məmməd Xiyabani, ne de bù qəbilədən başqa öncül şəxsiyyətlərinə meşənəməzdir. Sadəcə olaraq Qərbdən, çar ve bolşevik Rusiyasından istediyini tam ala bilmeyen ermənilər gelecekləri siyasetləri üçün İran dövlətine və farslara (bu dövlətin esasını teşkil eden türkələr deyil) yarınmaqdalar.

Cənubdakı menbələrdə o zaman xilaskarları missiyası ilə İrana gələn Osmanlı ordusunun komandanı Ferik bayın İran hökuməti tərəfdəri mülətpərvər şəxsiyyət Əmir Ərşad Xana məktubundan da bəhs edilir, eyni zamanda bu şəxsiyyətlərə ortaq fealiyyətlərə bulunan ağabeyi Sərdar Asayır Hacıalının (doktor Cavad Heyətin yeznisi doktor Cahangir Hacıalının atası), güneyli topçu komandanı - sonralar general rütbası almış Mahmud Eminin de adı məsbut planda hallanı.

Bütün bu qeydlərdən hasil olan en ciddi netice isə odur ki, o zaman Vehib və Xelli paşaların (Osmani Şərqi Ordular Orupu komandanları), Nuru paşanın (Qafqaz İsləm Ordusu komandanı), Kazimi Karabəkər paşanın (Osmanlı Doğu Cəbhəsi komandanı), Əli İhsan paşanın, elecə de digər çox görkəmləri təbələrinin və məgrur məhəmməcicin (türk eserinin) qazılılı və şəhidliyi bahasına Güney-Ouzey Azərbaycan və Doğu Anadolu ərazilərində növbəti erməni-xristian dövlətinin qurulmasının qarşısında birdəfəlik alındı.

Qeyd 2: Bütün bu qanlı olaylara və tarixi keşməkəslərə nəzer salıqlıdan sonra ermənilərin İran daxilində yenidən kök atıb siyasi-iqtisadi uğurlar qazanmasının isə məntiqi asla "başa düşmək" olur: necə ola bilər ki, İranda (o sıradan Güney Azərbaycanda) Azərbaycan türkleri və başqa müsəlman xalqları soy qırıma uğradıraq, orada erməni-xristian dövləti yaratmaq çələngi və qandaqlıqdan irəli gelmişdir.

Xatırladıq ki, İran içerisinde ermənilərin siyasetlərini "yeniden qurması" vaxtılı Mirza Bala Məmmədzadənin de qidqətin cəlb etmişdi.


Arapat daşnak hökumətinin süqtundan sonra ermənilərin Təbrizde güclənməsi və oranı erməni hərəkatının əsas mərkəzləndəndən birinə çevirməsi Mirza Bala Məmmədzadənin özüllükə çox qayğılandırılmışdı.

O vaxtlar İranın iqtisadiyyatında və ticarətində böyük rol oyan ermənilərin, Sovet səfirlərinin de erməni milətləndən (Davtyan) təyin edilməsinə nəzarət etməsi M.B. Məmmədzadə ermənilərin "Droşaq" qəzətində növbəti hiylələrə bərabər ("Droşaq"dan "iqtibas gelirək") yazardı: "1894-1896-sənədindən Van və Erzurum vilayətlərində ermənilər qəlli-am edilərək dəst rus konsulatı erməni mühacirinləri Osmanlı caladınlara təslim edərək, İngilis konsulu erməniləri türk toplarına hədəfi ittiham etdiyi zaman arqadas İran milətinin konsulən idi ki, erməni milətinin mühafizəsini və erməni bədəbxətlərinin qəlli-amdan xılasını düşündürdər və 1914-1915 sənədində alman və Amerika şahbəndərləndən ziyyəd İran konsuluları erməni milətinin himayəsinə yəfi edir, ermənilərin mühafizəsini düşündürdülər".

Əlbette, ne 1894-1896-ci ilde ermənilərin soyqırıma uğradan olma-

mişdi, ne de Osmanlı və ya başqa ölkə arxivlərindeki sənədlərdən İran sefirlerinin Anadolu ermənilərini bu cür himaya etməsi barədə melumat rast gelinmeyib. Sadəcə olaraq Qərbdən, çar və bolşevik Rusiyasından istediyini tam ala bilmeyen ermənilər gelecekləri siyasetləri üçün İran dövlətine və farslara (bu dövlətin esasını teşkil eden türkələr deyil) yarınmaqdalar.

"Droşaq" öz fikrini yekunlaşdıraraq bu qərara gelir ki, İran dövlətinin Türkiyə ermənilərini himaya etmələri və s. "siyasi fikirlərdən deyil, eyni arqadaşlıq və qandaqlıqdan irəli gelmişdir".



Göründüyü kimi, erməni siyasetçiləri və müsələfləri lazımlı gəldikdə İranlı (farsı, türk) düşən (yeni müsələmə) kimi qırıb-dövlətçiliyinə məhv etmeye, lazımlı gəldikdə isə hamı-xilaskar, hətta arqadas və qançak kimisi qılıqlıq, qoltuğunua girməye hazırlıdır. Eyni dövlətçilər (ve onları mütəfəqilər) rüslər, gürçülər və hətta Osmanlı dövlətinə yaxınlıqda Gencətülkərə münasibətde oluguqları kimi.

Qeyd 3: S. Sərdarının aras-dirmalarına görə, 29 aprel 1909-cu ildən 9 il Güney Azərbaycanı işğal edən Çar Rusiyası ordusunun yeri şəhəri qarşı heç bir zülm və cinayeti asırğememişdi. Hemin cinayətləndən biri de Azərbaycan Məşrutə İngililərinin nüfaliyyətlərinə məhv etmek məqsədi. Səmədən Sücaid dövləni destekləməsi və onu xalq təhlil etməsi idi.

1918-ci ilde geri çəkilen Rusiya ordusu Azərbaycanın şəhərlərində soyqırıncıluq yanaşı, böyük qırığın tərəfdərildər. Onlar öz aileləri üçün sovqat aparmaq xatirinə Urmia bazarını kiçidi qəfət qarib edib yandırmışlardır. O dönen haqqda Abbas Nəbi yazır: "Gərçəklərən rus ordusundan elə intizamsızlıq yaranmışdır ki, mövcud hərbi sursat və ağır silahları Rusiyaya aparmaq mümkün deyildi. Rus ordusunun komandırı yerli hakimiyət başçılarına müraciət edərək, tələb etdi ki, hərbi sursat və müsələməni təqdim etməliydi. Hərbi Urmiyada yaşayış assurilər birləşərək Yəhudi ökəsini teşkil edən Fələstin yəhudilərini kimi böyük və müstəqil bir Ermenistan yaratmaq istedilər. İran qazib gelən assurilər Osmaniyyə dövlətinin Sarıqamışdağı məlubiyyətindən istifadə edərək, Osmaniyyə torpağına hücuma keçdi-

ler..." (Ser Persi Sayks "Iran tarixi" (farsca) -muel.) Xatırladıq ki, Osmanlı dövlətləndən qacış Salmasa gələrək, sonra Urmiya bölgəsinə pənah getirən ilk assur qrupu 25 min nəfərdən ibarət olmuş və Salmasa 1915-ci ilin sentyabrında (Günəş il 1294, Şəhriver ayında) siyamışdır. O zaman bir qisim assur de Urmiyada toplu halda yaşayırdı. İranlılar (o sıradan bu bölgədə böyük çox teşkil eden Azərbaycan türkləri) bu "qonaqlar" a her cür dəstək olmağa başlamışdır, baxmayaq özləri de çox çətin şəraitde yaradırdılar. Hətta Tehrandə Tumançın ticarətxanasında bir yardım komitesi de yaradıb əhalisi müraciət etmişdir ki, "qonaqlar" a maddi və mənvi destek verilmesində yardımçı olurlar.

1918-ci ilde Urmiyadakı ikinci qırğından sonra cilov vəzifələrə başçılıq edən Petros İsmayılov aqə Si-mitkənən intiqam almaq üçün Çəhriq qədər hərəkət etdi.

"İ. Dünya Savaşına qədər Urmiyada osmanlıların konsulu kimi işləyən Petros savaşan sonra iş üzünü göstərək, rusların tərəfinə keçib, Rusiyadan bu şəhərdə konsulluğun hərbi atəşəsi vezifəsinə teyin edildi. O, I. Dünya Savaşından sonra general Petros aqə kimini tanınaraq, Lord Korzenen (yəqin ki: Kerzən -X.I.) təpşirgili Güney Azərbaycanın batısında rasmen assur dövlətinə təsdiq etdi. Ancaq onun və hamkarlarının bu niyyəti baş tutmadı".

Simitkənələr dənüşürdə ki, onun iqamətgahı dağlıq bölgəde olduğunu və vaxtlar hər yönə qarla örtülüyü üçün xristianlar toqquşma zamanı dərhal darmadıq edilib, gen cəkiçəklər. O, bu məntiqədə Çəhriq yərəsində sənger qazdırmağa başladı. Ancaq xristian ordusunu axardan, müzələ tutulmuş peskar rus topçuları artilleriya atəşli ile des-teklədikdən 5-6 saat sonra Simitkənələr zor bir duruma düşər, hətta ailə üzvlərinin hər neçəsi və o sərədan, anasını Çəhriqə buraxıb Xoya doğru qaçmağa başladı. Xristianlar Çəhriq və etrafındakı qərət edərək, Urmiyadəkən dərholu yolda yola gəlmişdir.

Simitkənələr dənüşürdə ki, onun iqamətgahı dağlıq bölgəde olduğunu və vaxtlar hər yönə qarla örtülüyü üçün xristianlar toqquşma zamanı dərhal darmadıq edilib, gen cəkiçəklər. O, bu məntiqədə Çəhriq yərəsində sənger qazdırmağa başladı. Ancaq xristian ordusunu axardan, müzələ tutulmuş peskar rus topçuları artilleriya atəşli ile des-teklədikdən 5-6 saat sonra Simitkənələr zor bir duruma düşər, hətta ailə üzvlərinin hər neçəsi və o sərədan, anasını Çəhriqə buraxıb Xoya doğru qaçmağa başladı. Xristianlar Çəhriq və etrafındakı qərət edərək, Urmiyadəkən dərholu yolda yola gəlmişdir.

Sonra Urmiyada şəhər marasimi düzənleyib, Marşimon qardaşlıqlı assurlərin yeni öndəri kimi onun yerine oturdu. Bununla belə, Marşimon öndürüləsi onlara böyük bir zərba idi. Çünkü bununla da xristianların buraxıb yuxarıda bəhs olunan faciələrin temsilini qoymazdalar...

"Birinci və himayədarları soldatların savaşdan geri çəkilmələri sonucunda mütəfəqilərin Şərqi cəbhəsinin dağlığını görünce onlar qırınlara daha öncələrdən idarə. Əks halda, Salmasda və Urmiyada 1918-ci ilin martında törendilmiş soyqırımdan önce, fevral ayında da Urmiyada onlar bu qırınlara tərəfərək, Güney Azərbaycanın bölgəsində yuxarıda bəhs olunan faciələrin temsilini qoymazdalar...

1918-ci il aprelin 23-25-de Salmas nizamı cilov vəzifələrinin hücumuna və yəli müsələmənələrin işa kütüvənə qırğına məruz qalmışdır. Aprelin 25-de Salmasdan esir olaraq götürülen 40 min nəfər müsələmənələr və Qalaser kəndləri işarələrənərək həftə lüt-uryan saxlanıldıqdan sonra uzaq bölgələrə yola salınarken 30 min nəfər yolda həlak olmuş, yalnız 10 min nəfər Xoya sığınmışdır. May ayının birinci yarısında Osmanlı ordu hissələrinin köməyindən qırğınlara başlamışdır.

S. Sərdarının onu da qeyd edir ki, 1919-cu ilin iyun ayında 23-de səhər çəqili "general" Andranik Zoryanın (yəqin Güneydə Andranikin bu yaması da varmış -X.I.) başçılığı ilə erməni qüvvələri yenidən Xoy yaxınlığında görünmeye başlamışdır. Ancaq xoyluların ciddi müqaviməti yanında düşmənин bu hemisəti def edilmiş və beləliklə de, tariximizə öncəki faciələrdən sonra parlaq bir sehifə yazılmışdır...

(Ardi var)